



[Qdir-Xum hadissindn aldmz n byk drs](#)

Mbark Qdir-Xum bayram on iki imam ilrinin xsiyyet vsiqsinin sas hisssidir v hr bir i uzun srlr boyu .hr il bu gn, bu hadisni xatrlamaqla sil mnliyini v heysiyytini qoruyub saxlamdr

:Arannews :Qdir-Xum hadissi haqqnda bir neç mqama toxunmaq istyirm Birincisi, el Qdir-Xum hadissinin özüdür. Peymbri-krmin (s) zamannda nisbtn genilnmkd olan slam dünyas çox mühüm bir hadisnin ahidi oldu v bu hadis Hzrt linin () caniin tyin .edilmsinin açqlanmas idi

Bu hadisni tkc i deyil, hli-sünndn olan böyük alimlrin d bir çoxu nql etmidir. Qdir-Xum hadissinin thlili v anlalmas müxtif olsa da, bu hadisnin sl hqiqti müslmanlar arasında danlmaz bir fakt kimi qbul .olunmudur

Caniinlik hadissinin Peymbrin (s) ömrünün son aylarnda, daha dorusu, o Hzrtin (s) ömrünün sonuna txminn yetmi gün qalm ba vermsi heç d tsadüfi deyil. Bu, öz növbsind slami nöqteyi-nzrdn slam ümmtinin idarçiliyinin, siyast v .vilaytinin n qdr hmiyytli olduunun yani göstricisidir

Bel ki, mrhum mam Xomeyninin (r.) v ondan da qabaq yaayan böyük fqihrdn bir çoxunun din v siyastin vhdti, dind hakimiyyt msinsinin hmiyyti üzrind tkidl dayanmas slam maarifindn, .xüsusil Qdir-Xum mktbindn qaynaqlanr

Bu da bilavasit mslnin hmiyytini çatdrr. str biz ilr, istrs d Qdir-Xum hadissini bizim kimi thlil edn qeyri-ilr bütün tarixi dönmlrd hakimiyyt msinsinin slamn n sas v birincidrcli msisi olduuna xüsusi diqqt .yetirmlidirlr

Hakimiyyt msinsin laqeyd v etinasz yanamaq olmaz. Briyytin düz v ya yri yolda hrkt etmsind hökumtlrin vzsiz rolu br tcrübsi trfindn öz .real tsdiqini tapmdr

Bel ki, slam Respublikasnn sistemind – hm konstitusiyasnda, hm d slam Respublikasn tantdran digr meyarlarda – rastladmz müslman razilrinin idarçiliyin dair mühüm tkidlrin kökü slamn bu msly münasibtindn qaynaqlanr. Bu, xüsusi diqqt yetirilmli .bir msldir

Toxunmaq istdiyim ikinci mqam is Qdir-Xum hadissi il yana qoyulan digr bir msldir. Bu msl, yni slam Peymbrinin (s) mhz Hzrt lini () caniin tyin etmsi d .çox hmiyytlidir

Hzrt linin () hmin vaxtlarda v ondan sonrak övrlrd hans özlliklri var .idi?! Hzrt li () xsiyytini sciyylndirn bu xüsusiytyr biz örnk olmaldr mirlmömininin () ilk özl xüsusiyti ilahi razla ball v daim doru yolda hrkt etmsidir. O, hr n qdr çtin olsa da, güclü sy tlb ets d, fdakarlq lazм olsa da, bu mübark yoldan dönmdi. Bu, Hzrt linin () n .mühüm xüsusiytidir

mirlmöminin () o xsdir ki, uaq yalarndan hadt anna qdr Allah yolunda v Allah üçün heç bir hadisd bir an bel geri çkilmdi, .trddüd v kk etmdi, bütün varln bu meydanda srf etdi

Tbli etmk lazm olduqda tbli etdi. Döyümli olduu vaxt ölümdn qorxmadan Peymbrin (s) hüzurunda qlnc vurdu. Sbir .etmk lazm gldikd sbir etdi

Siyasi shnd ona ehtiyac duyulduqda, siyast meydanna qdm qoydu. Hyatnn .bütün bu mrhllrind lazmi qdr fdakarlq göstrdi
Peymbri-krm (s) bel bir xsi slam cmiyytin rhbr tyin edir. slind, bu hadis bizim üçün böyük bir drsdir v bu, tkc hafizlrd yaayan .tarixi bir xatir deyil, hm d slam ümmtin gözl bir örnkdir Qdir-Xum hadissi göstrir ki, slami cmiyytlri idar etmk üçün bir sra meyarlar mövcuddur v o meyarlar bunlardan ibartdir: Allahprstlik, ilahi razlq namin çalmaq, Allah yolunda cann v maln fda etmk, heç bir çtinlikdn qorxmamaq v .dünyadan imtina etmk
Bu lçatmaz zirv mirlmöminindir (). Meyar el Hzrt linin () özüdür v bu, Qdir-Xum hadissindn aldmz n böyük drsdir. (Hzrt Aytullah Xameneinin mübark Qdir-Xum bayram (.münasibtil etdiyi çxdan bir hiss – 17 /12/ 2008